



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 284 (8307) ŞƏNBƏ, 21 dekabr 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

## Pambıq istehsalında tarixi nailiyyət

Prezident İlham Əliyevin bu sahəni şəxsi nəzarətinə götürməsi rekord nəticələrə səbəb olub



Azərbaycan bu il pambıqçılığın inkişafında rekord göstəricilərə nail oldu. Ölkədə müstəqillik dövründə ilk dəfə 294 min ton pambıq yığıldı və hər hektarın məhsuldarlığı orta hesabla 29,4 sentnerə çatdırıldı. Bu barədə Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görülməli tədbirlərlə bağlı keçirdiyi müşavirədə belə deyib: "Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik".

di, iqtisadi intibahın əsas istiqamətlərini və hədəflərini təyin edən dövlət siyasətini formalaşdırdı. Energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına dəstək, sənayenin inkişafı sahələrində perspektivlərə köklənən iqtisadi qərarlar verildi, islahatlar dərinləşdirildi, özəl sektora ciddi güzəştlər, maliyyə dəstəyi göstərildi. Dövlətin ciddi yardımı olmasaydı, bugünkü uğurlara çətin ki, nail olmaq olardı. Cənab İlham Əliyev bu barədə rəqəmlərin dili ilə danışdı: "Biz indi pambıq tedarikü üçün ən müasir texnika alırıq, Amerika istehsalı olan "John Deere" kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər?"

Aydın görünən odur ki, dövlət dəstəyi olmasaydı, pambıqçılığın bir sahə kimi yalnız özəl sektorun hesabına bərpası mümkün olmayacaqdı. Dövlət başçısı özü dedi ki, bu sahədə yalnız bazar iqtisadiyyatı prinsiplərinə ümid bağlamaq ciddi səhv ola bilərdi. Ona görə də Prezidentin təşəbbüsü ilə çox ciddi tədbirlər planı tutuldu və 2017-2020-ci illəri əhatə edən dövlət proqramı qəbul olundu.

Ardı 6-cı səh.

## Prezident İlham Əliyev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib



Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

Ardı 2-ci səh.

## Sankt-Peterburqun Pulkovo-1 hava limanında qarşılama

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Leningrad vilayətinin qubernatoru Aleksandr Drozdenco, Sankt-Peterburq şəhəri hökumətinin üzvü, Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev, Leningrad vilayətinin Xarici əlaqələr komitəsinin sədr müavini İna Biqotskaya və digər rəsmi şəxslər qarşıladılar.



## Mənəvi irsin varisliyi

Heydər Əliyev irsi təkcə bütün həyatını xalqın, dövlətinin yüksəlişinə həsr etmiş Ümummilli Liderin öz ömrünü ila yaratdığı tarix deyil. Bu irs həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədliliyinə təminat yaradan, önümüzə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol bələdçisidir. Bu irsdən daim öyrənməyə, formalaşdırdığı dəyərləri təbliğ etməyə, gələcək nəsilləri həmin dəyərlər ruhunda yetişdirib tərbiyələndirməyə həmişə ehtiyacımız var.

Ulu Öndərin adı işığında yaradılmış Heydər Əliyev Fonduna ümumxalq rəğbəti qazandıran ən mühüm amillərdən biri də budur. Ümummilli Liderin zəngin mənəvi irsini, Azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılamaq, onun qurub-yaratdığı müstəqil Azərbaycanın hərətərəfli inkişafı proseslərində yaxından iştirak etmək, insanlara kömək əli uzatmaq, xeyirxah işlər görmək məqsədilə fəaliyyətə başlamaq bu fond Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəcib eməllərin parlaq salnaməsini yazır.

Bu ilin mayında fəaliyyətə başlanmasının 15-ci ildönümünü qeyd edən Heydər Əliyev Fondunun ötən illər ərzində gördüyü işlərin ən yüksək tarixi qiymətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vermişdir. 15 ildə Heydər Əliyev Fondunun bir çox istiqamətlərdə böyük işlər gördüyünü xatırladan dövlət rəhbəri "Yeni-ləşən Azərbaycana yeni məktəblər" proqramını, mədəniyyət, elm, səhiyyə sahələrində reallaşdırılan layihələri diqqətə çatdırmışdır: "...Bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yeni ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan realitətlərinin dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalqçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün fond çox böyük işlər görür".

Ardı 5-ci səh.

## N.M.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə rəhbər tutaraq qərar alıram:

Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2019-cu il

## Bələdiyyə seçkiləri

### Məntəqələr bələdiyyə seçkilərinə tam hazırdır

Yerli əhəmiyyətli sosial-iqtisadi, ekoloji, sosial müdafiə sahələrində işlərin həyata keçirilməsində bələdiyyələrin üzərinə mühüm vəzifələr düşür. Odur ki, insanlar bu quruma seçkilər keçirəndə əla namizədlərə səs vermək istəyirlər ki, onlar bu etimadı doğrulda bilsinlər. Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə də xalq ən layiqli namizədlərini irəli sürür ki, onlar gələcəkdə sakinlərin etimadını doğrulda bilsinlər.



Ardı 7-ci səh.

## 11 ayın statistikasını nikbin nəticələrdən xəbər verir

72,8 milyard manatlıqdan çox ÜDM istehsal olunmuşdur

Cari ilin yanvar-noyabr aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 72 milyard 852,2 milyon manat təşkil etmişdir. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 3,5, neft-qaz sektorunda 0,2 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,9, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1, turizmin yerləşdirilməsi və ictimai iş sahələrində 5,9, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,5, sənayedə 1,5, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5, digər xidmət sahələrində 3,3 faiz artmış, tikintidə isə 6,4 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM həcmi 7357,8 manata bərabər olmuşdur.

Azərbaycanın 190 ölkə ilə ticarət əlaqəsi var

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin yanvar-

oktyabr aylarında Azərbaycan dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 117 ölkəyə məhsul ixrac, 180 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, bu dövrdə ölkənin xarici ticarət dövriyyəsi 27 milyard 436,7 milyon, o cümlədən ixracın dəyəri 15 milyard 981,4 milyon, idxalın dəyəri 11 milyard 455,3 milyon dollar təşkil etmişdir. Nəticədə ölkənin xarici ticarətində 4 milyard 526,1 milyon dollarlıq müsbət saldo yaranmışdır.

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz artmış, real ifadədə isə 1,3, o cümlədən idxal 2,8, ixrac 0,5 faiz azalmışdır. 10 ayda ölkədən 1 milyard 572,9 milyon dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5, real ifadədə 11,3 faiz çoxdur.

Ardı 5-ci səh.



# Prezident İlham Əliyev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

Əvvəlki 1-ci səh.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Prezident Vladimir Putin görüşdə çıxış etdi.

Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə "1939-cu il II Dünya müharibəsinin başlanması" mövzusunda tarixi-sənədli sərgi ilə tanış oldu.

Sərgidə toplanan arxiv sənədlərinin əsəlləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir. Həm tarixçilər, həm də ən geniş auditoriya üçün nəzərdə tutulan sərgi Rusiyanın Federal Arxiv Agentliyi, Dövlət Hərbi Tarix Arxivini, Xarici İşlər Nazirliyinin tarixi sənədlər departamenti və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil edilib.



## Bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir



Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:  
- Mən bu gün Sankt-Peterburqda cənab Prezident Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının öten ilin sonunda da qeyri-rəsmi görüşü keçirilib, bu ilin sonunda da keçirilir. Bu, artıq ənənəyə çevrilib və çox gözəl ənənədir. Çünki yaxşı fürsətdir ki, bir daha dövlət başçıları görüşsünlər və gələcək illərdə işlər haqqında fikir mübadiləsi aparsınlar.

Mən də bu dəfə Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə görüşürəm. Əvvəllər də bizim görüşləri-

miz olubdur, həm Bakıda, həm Sankt-Peterburqda. Amma bu gün bir daha görüşürük və bu, çox əlamətdar hadisədir. Mən bilirəm ki, Sankt-Peterburqda və Leningrad vilayətində çox böyük Azərbaycan diasporu yaşayır və fəaliyyət göstərir. Uzun illərdir ki, bu təşkilata Vaqif Məmmədov sədrlik edir. Bilirəm ki, burada yaşayan azərbaycanlılar Rusiyanın çox dəyərli vətəndaşları kimi həm Rusiyanın ümumi inkişafına töhfə verirlər, həm də ki, tarixi vətənlə də əlaqələri saxlayırlar, gedib-gəlirlər. Mənim bundan xəbərim var, bu, çox müsbət haldır.

Deyə bilərəm ki, bütövlükdə 2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur. Prezident Vladimir Putinlə mənim çoxsaylı görüşlərim olub. Hər bir görüş çox məhsuldar olub. Bu görüşlərdə müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar sonra həyatda öz əksini tapır. Nazirlər səviyyəsində bir çox qarşılıqlı səfərlər olubdur, Rusiyanın Fe-

derasiya Şurasının sədri xanım Valentina İvanovna Matviyenko aprel ayında Azərbaycana rəsmi səfərə gəlmişdi. Digər vəzifəli şəxslərin də səfərləri olub. İlin sonunda növbəti görüş gözlənilir. Rusiyanın İqtisadi İnkişaf naziri Bakıya gələcək və sonra öz həmkarları ilə sərhədə gedib Samur çayı üzərində tikilmiş yeni körpünün açılışını edəcəklər.

Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu. Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya "Dostluq" ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz birlik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətini təzahürüdür. Azərbaycanda da Rusiya Prezidentinə böyük hörmət var. İkitərəfli əlaqələrin inkişafında prezidentlərin, əlbəttə ki, xüsusi rolu vardır.

Mehriban xanımın səfər çərçivəsində həm Baş Nazirlə, həm də Federasiya Şurasının sədri ilə görüşləri olubdur. Əlbəttə ki, Xalq Təsərrüfatı Nəliyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun yenidən açılması tarixi hadisədir. Yeni, bu və digər hadisələr 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdi. Bu işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüsçüsü kimi mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir.

Rusiyada yaşayan azərbaycanlılar, əminəm ki, bunu gündəlik həyatda hiss edirlər. Çünki Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar. Onların bir çoxu, demək olar ki, mütləq əksəriyyəti çox fəaldır, həm elmə, təhsilə, biznesə böyük imkanları var. Rusiyanın vilayətlərində və böyük şəhərlərdə qanunvericilik orqanlarında artıq azərbaycanlılar təmsil olunurlar. Azərbaycan əsilli vətəndaşların

Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezməliyə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Ona görə Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olması Rusiyada yaşayan azərbaycanlılar üçün də, bizim üçün də çox böyük dəyərdir.

Bildiyiniz kimi, Azərbaycanda da böyük rus icması yaşayır və fəaliyyət göstərir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar bizim qardaşlarımız kimi Azərbaycanın ümumi inkişafına öz töhfələrini verirlər.

Ona görə hesab edirəm ki, ilin sonunda bizim görüşümüzün xüsusi mənası var. Fürsətdən istifadə edərək sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Xahiş edirəm, mənim salamlarımı Sankt-Peterburqda və Leningrad vilayətində yaşayan bütün soydaşlarımızı çatdırasınız.

◆ ◆ ◆

Azərbaycanlıların Sankt-Peterburqdakı diaspor təşkilatının rəhbəri Vaqif MƏMİŞOV diasporun nümayəndələri adından Prezident İlham Əliyevə onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirdi. Qeyd olundu ki, Azərbaycan diasporu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan dərin islahatlar prosesini, əldə olunan inkişafı, qazanılan uğurları böyük maraqla izləyir və dəstəkləyir. Bildirildi ki, diasporumuz dövlət başçısının qayğısını daim öz üzərində hiss edir. Vurğulandı ki, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır, diasporumuz da bu münasibətlərdən bəhrələnilir, onun dərinləşməsinə töhfəsini verir və bundan sonra da verəcək.  
Sonda xatirə şəklində çəkdirildi.





Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1677-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilmişdir:

1.1. 43.1-ci maddədə "388-1" rəqəmləri "388-2" rəqəmləri ilə əvəz edilmişdir;

1.2. 384.0.1-ci maddə ləğv edilmişdir;

1.3. aşağıdakı məzmununda 388-2-ci maddə əlavə edilmişdir:

"Maddə 388-2. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması

388-2.0. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına, yəni:

388-2.0.1. uşaqlar arasında dövrüyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən yayılmasına;

388-2.0.2. informasiya məhsulunun "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun

da nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlandırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına;

388-2.0.3. informasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrdə (sahifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudluğu barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməsinə;

388-2.0.4. "18+" yaş kateqoriyasına aid informasiya məhsulu tele-radio vasitəsilə yayılmaqla bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı işarə və səsəndirmə ilə həyata keçirilməsinə;

388-2.0.5. uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülər (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə;

388-2.0.6. məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poligrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövrüyyəsi qadağan edilən informasiyanın əks olunmasına və ya həmin informasiya məhsulunun qablaşdırılmadan yayılmasına;

388-2.0.7. uşaqlar arasında dövrüyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrədən az olan məsafədə yayılmasına görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.."

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2019-cu il

"Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1693-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1693-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan

Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin 388-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uy-

ğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2019-cu il

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345) aşağıdakı məzmununda 13-2.3.8-1-ci və 13-2.6-cı maddələr əlavə edilmişdir:

"13-2.3.8-1. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və video filmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar ("Universal" yaş kateqoriyasına aid olanlar istisna olmaqla);

13-2.6. internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.."

Maddə 2. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275; 2013, № 11, maddə 1317; 2015, № 5, maddə 484; 2016, № 6, maddə 968; 2017, № 7, maddə 1263; 2019, № 1, maddə 9; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1675-VQD nömrəli Qanunu) 15-ci maddəsinin ikinci hissəsində "sağlamlığına və inkişafına ziyan vuran" sözləri "zərərli" sözü ilə, "müvafiq qanunla" sözləri "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri ilə əvəz edilmişdir.

Maddə 3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1675-VQD nömrəli Qanunu) aşağıdakı məzmununda 11.6-cı və 11.7-ci maddələr əlavə edilmişdir:

"11.6. Uşaqlar arasında dövrüyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində

və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrədən az olan məsafədə yayılmasına yol verilmir.

11.7. Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi "Uşaq-ların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.."

Maddə 4. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307, № 12 (I kitab), maddə 2230; 2019, № 1, maddə 29, № 3, maddə 390, № 4, maddə 578, № 8, maddə 1384) aşağıdakı məzmununda 12.3-cü və 12.4-cü maddələr əlavə edilmişdir:

"12.3. Uşaqlar üçün kino və video xidmətlərinin göstərilməsi zamanı, uşaq tele-radio proqramlarında və verilənlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövrü mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

12.4. Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülər (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir.."

Maddə 5. "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012; 2019, № 6, maddə 986) aşağıdakı dəyişikliklər edilmişdir:

5.1. 4.0.13-cü maddəyə "dövlət məktəbəqədər təhsil müəssisələrini" sözlərindən sonra "məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olan" sözləri əlavə edilmişdir;

5.2. 17.1-ci maddəyə "bu Qanuna" sözlərindən sonra ", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilmişdir;

5.3. aşağıdakı məzmununda 17.3-cü maddə əlavə edilmişdir: "17.3. Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır.."

Maddə 6. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2019-cu il

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1691-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1691-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqin-

da", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2019-cu il

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 dekabr 2019-cu il tarixli 19/83 sayılı qərarına əsasən dərc edilir

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələri haqqında məlumat (118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsi)

Table with 2 columns: Seçki dairəsinin sıra sayı və adı, Veb-kamera quraşdırılan seçki məntəqələrinin sıra sayı. Lists 118 districts and their corresponding polling stations.

Qeyd: Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi üzrə (118 sayılı Ağdam şəhər, 120 sayılı Cəbrayıl-Qubadlı, 121 sayılı Laçın, 122 sayılı Xankəndi, 123 sayılı Kəlbəcər, 124 sayılı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 sayılı Zəngilan-Qubadlı) veb-kameraların quraşdırılması nəzərdə tutulmamışdır.





# MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

## Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Dekabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə komissiyanın dekabrın 17-də keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra qarşıdan gələn 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə günü seçki məntəqələrində proseslərin evvəldən axırda, fasilə-

siz və arasıksizləndirilməsi məqsədi ilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək 118 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verilib.

Iclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması ilə bağlı məsələyə də baxılıb. Komissiyanın qərarı ilə seçicilər üçün maksimum

əlverişli şəraitin yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla 120 sayılı Cəbrayıl - Qubadlı, 123 sayılı Kəlbəcər, 124 sayılı Şuşa - Ağdam - Xocalı - Xocavənd və 125 sayılı Zəngilan - Qubadlı seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələrinin yaradılması və yeni məntəqə seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması müvafiq dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin qeyd alınması məsələsinə də baxılıb və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.



Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda həmçinin bəzi seçki dairələri üzrə yeni seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.

### QƏRAR № 19/82

Mərkəzi Seçki Komissiyasının 17 dekabr 2019-cu il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq **qərara alır**: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 17 dekabr 2019-cu il tarixli iclasının protokolu təsdiq edilsin.

**Sədr** **Məzahir Pənahov**  
**Katib** **Arifə Muxtarova**  
**Katib** **Mikayıl Rəhimov**

20 dekabr 2019-cu il

### QƏRAR № 19/83

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması, keçirilməsi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi prosesləri, eləcə də seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (Mərkəzi Seçki Komissiyası) qanunvericiliyin sözügedən tələblərinə əməl olunmasını təmin etmək məqsədilə seçkilərin hazırlanması və keçirilməsi prosesində müşahidəçilərin və digər şəxslərin iştirakını normal fəaliyyəti üçün daim hərtərəfli şərait və geniş imkanlar yaradır. Seçici siyahılarının müətamdi şəkildə nümayiş etdirilməsi, seçki günü seçicilərin aktivliyi, səsvermənin gedişi və ilk nəticələr barədə məlumatların tam və operativ şəkildə ictimailəşdirilməsi, həmçinin ictimaiyyətin bu proseslərlə yaxından tanış olması üçün ardıcıl və davamlı tədbirlər görülür, bütün proseslərdə dövlət avtomatlaşdırılmış informasiya sistemi və kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Müşahidəçi səlahiyyətləri əldə etmədən və hətta seçki məntəqələrinə gəlmədən ge-

niş ictimaiyyətin səsvermənin gedişini internet vasitəsilə müşahidə etməsi, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri şərait yaradılması, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səsli səsli sayılması, səsvermənin nəticələrinin müəyyənləşdirilərək rəsmiləşdirilməsi proseslərinin izlənilməsi və beləliklə, aşkarlığın daha geniş miqyasda təmin edilməsi məqsədilə ölkədə keçirilən seçki və referendumlarda bütün digər vasitələrlə yanaşı, əlavə tədbirlər qismində 2008-ci ildən başlayaraq 500 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 10 faizində), sonradan isə 1000 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 20 faizində) veb-kameralar quraşdırılmışdır.

Seçki mütəxəssisləri və ölkəmizdə seçkilərin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən veb-kamera layihəsi yüksək qiymətləndirilmiş, qabaqcıl seçki təcrübəsinə malik bir sıra xarici dövlətlər də sonradan bu mütərəqqi nailiyyətdən öz seçki praktikalarında istifadə etməyə başlamışlar.

Mərkəzi Seçki Komissiyası bu uğurlu ənənəyə sadiq qalaraq hesab edir ki, 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində işğal edilmiş ərazilər istisna olmaqla, respublikanın ərazisinin tam əhatə edilməsi prinsipi əsas götürülərək bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılaraq maraqlı tərəflərin istifadəsinə verilməlidir. Bu fəaliyyət tam başa çatdıqdan sonra veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilməklə ictimailəşdirilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10-cu, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 100-cü maddələrinə, habelə Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/31 sayılı qərarı ilə təsdiq edilmiş "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"na uyğun olaraq **qərara alır**:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermə prosesinin evvəldən axırda fasiləsiz izlənilməsi məqsədilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılıb.

2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublikanın ərazisinin tam əhatə olunması, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi prinsipləri əsas götürülərək veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması ilə əlaqədar müvafiq tədbirlər görülsün.

3. Veb-kamera quraşdırılması seçki məntəqələrinin siyahısı dərc edilsin.

4. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**Sədr** **Məzahir Pənahov**  
**Katib** **Arifə Muxtarova**  
**Katib** **Mikayıl Rəhimov**

20 dekabr 2019-cu il

### QƏRAR № 19/84

Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.2-ci maddəsinin tələblərinə əsasən, seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılaraq, seçicilər üçün maksimum əlverişli şərait yaradılması üçün zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.

Məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması zərurətini yaratmışdır.

Bununla əlaqədar 120 sayılı Cəbrayıl - Qubadlı, 123 sayılı Kəlbəcər, 124 sayılı Şuşa - Ağdam - Xocalı - Xocavənd və 125 sayılı Zəngilan - Qubadlı seçki dairələrinin hüddudları daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla əlavə seçki məntəqələrinin yaradılması və yeni məntəqə seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 17.6.19-cü, 19.4-cü, 28.4-cü və 35-ci maddələrinə uyğun olaraq **qərara alır**:

1. 120 sayılı Cəbrayıl - Qubadlı, 123 sayılı Kəlbəcər, 124 sayılı Şuşa - Ağdam - Xocalı - Xocavənd və 125 sayılı Zəngilan - Qubadlı seçki dairələrinin hüddudları daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla əlavə seçki məntəqələrinin yaradılması və yeni məntəqə seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**Sədr** **Məzahir Pənahov**  
**Katib** **Arifə Muxtarova**  
**Katib** **Mikayıl Rəhimov**

20 dekabr 2019-cu il

### QƏRAR № 19/85

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Təkamül Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Təkamül Partiyasının Mərkəzi Şurasının 2019-cu il 15 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır**:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə

seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Təkamül Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınınsınlar:

**1.1. Səlahiyyətli nümayəndələr:**  
Ramil Teyyub oğlu Əliyev  
Azər Tahir oğlu Əhmədov  
Samir Fərdik oğlu Mirzəfərov

**1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:**  
Emil Qəzənfər oğlu Hüseynli

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**Sədr** **Məzahir Pənahov**  
**Katib** **Arifə Muxtarova**  
**Katib** **Mikayıl Rəhimov**

20 dekabr 2019-cu il

### QƏRAR № 19/87

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Sosial Rifah Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Sosial Rifah Partiyası Ali Məclisinin 2019-cu il 11 dekabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır**:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Sosial Rifah Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınınsınlar:

**1.1. Səlahiyyətli nümayəndə:**  
Səvinc Xanbəyqızı Hüseynova

**1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:**  
Vəfa Tahir qızı Quliyeva

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**Sədr** **Məzahir Pənahov**  
**Katib** **Arifə Muxtarova**  
**Katib** **Mikayıl Rəhimov**

20 dekabr 2019-cu il

### QƏRAR № 19/86

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyası Divanının 2019-cu il 16 dekabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır**:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Müsavat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınınsınlar:

#### 1.1. Səlahiyyətli nümayəndələr:

Gülağa Qulam oğlu Aslanlı  
Səxavət Şirsoltan oğlu Soltanlı  
Çingiz Soltan oğlu Əli  
Ayxan Vəqif oğlu Hacıbəyli  
Elxan Fırat oğlu Mehdi  
Ərzulla Əşrəf oğlu Buludov  
Qara Ağasirin oğlu Qarayev  
Namik Yolu oğlu Niftiyev  
Osman Əlişirin oğlu Kazımov  
Könül Mübariz qızı Aliyeva  
Niman Əsgər oğlu Əsgərov  
Hidayət Xudavərdi oğlu İsmayılov  
Sadiq Əliəsgər oğlu Abdullayev  
Mustafa Mustafa oğlu Hacı  
Fəridə Məmməd Əli qızı Ələsgəri  
Mustafa İqar oğlu Mustafayev  
Əziz İltifat oğlu Məmiyev  
Rasim İslam oğlu Məmmədov  
Qəzənfər İsməd oğlu Baxışzadə  
Sabit Zayiddin oğlu Hacıyev  
Arif İbrahim oğlu Əhmədov  
Razim Malikəjdər oğlu Əmiraslanlı  
Yusif İsa oğlu Tağızadə  
Anar Sakitov qızı Qənbərov  
Rafiq Qara oğlu İsmayil  
Fərhad Gəncalı oğlu Qurbanlı  
Raci Ələkbər oğlu Muradov  
İsa Səfəli oğlu Aliyev  
Fətəlixan Cümşüd oğlu Gəraylı

#### 1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Kerimxan İldırım oğlu Zeynalov  
Gülməmməd Baba oğlu Abdullazadə  
Yusif Hacıyev oğlu Mehti  
Əhliyar Ramazan oğlu Məhərrəmov  
Altay Çingiz oğlu Əliyev  
Haqverdi Fərhəd oğlu Haqverdi

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**Sədr** **Məzahir Pənahov**  
**Katib** **Arifə Muxtarova**  
**Katib** **Mikayıl Rəhimov**

20 dekabr 2019-cu il

### QƏRAR № 19/88

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının 2019-cu il 18 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır**:

### QƏRAR № 19/90

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cü maddələrinə uyğun olaraq **qərara alır**:

İsgəndər Nəbi oğlu Sultanlı 16 sayılı Yasamal ikinci, Naib Rəfi oğlu Həsənov 101 sayılı Göygöl - Daşkənd seçki dairəsi dairə seçki komissiyasının həlləedici səs hüquqlu üzvü təyin edilsinlər.

**Sədr** **Məzahir Pənahov**  
**Katib** **Arifə Muxtarova**  
**Katib** **Mikayıl Rəhimov**

20 dekabr 2019-cu il

### QƏRAR № 19/89

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vəhdət Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vəhdət Partiyası Baş Məclisinin 2019-cu il 17 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır**:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Vəhdət Partiyasının səlahi-

yətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınınsınlar:

**1.1. Səlahiyyətli nümayəndələr:**  
Rəhilə Xəlil qızı Heydərova  
Zaur Kərim oğlu Kərimli  
Vasif Vəqif oğlu Əfəndiyev  
Fərzəli Abdulləhməd oğlu Seyidov  
Cavid Hidayət oğlu Məmmədov  
Vahid Zayidağa oğlu Kərimli  
Aftandil Vahid oğlu Məmmədov  
Şahlar Xudakəşi oğlu Məmmədov  
Fəxrəddin Zayidağa oğlu Kərimli  
Səma Vasif qızı Əfəndi

**1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:**  
Ehtibar Vəliyeddin oğlu Səmədov  
Rəhilə Xəlil qızı Heydərova

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**Sədr** **Məzahir Pənahov**  
**Katib** **Arifə Muxtarova**  
**Katib** **Mikayıl Rəhimov**

20 dekabr 2019-cu il









# Bakıda Xarici Ticarət İştirakçılarının II Respublika Forumu keçirilib

# BDU ilə "AzerGold" QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

Dekabrın 20-də Heydər Əliyev Mərkəzində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Xarici Ticarət İştirakçılarının "Gömrük sahəsində islahatlar: "Yaşıl dəhliz" sisteminin tətbiqinin nəticələri və perspektivləri" mövzusunda II Respublika Forumu keçirilib.



AZƏRTAC xəbər verir ki, forum gömrük sisteminə həyata keçirilən islahatlar və nəticələr, "Yaşıl dəhliz" buraxılış sistemi və layihənin faydalarından bəhs edən videoların nümayişi ilə başlayıb. Doqquz yuzdan çox iş adamının iştirak etdiyi tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkəmizin uzun müddətli inkişaf strategiyasının müəyyənləşdirildiyini, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların hərtərəfli inkişafının davamlılığını təmin etdiyini bildirdi.

düşüydüyü vurğulayıb. O da qeyd olunub ki, "Yaşıl dəhliz" buraxılış sistemi vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına şərait yaradıb.

O, gömrük sisteminə tətbiq edilən yeniliklərin maliyyə nəzərə alınmayan gücləndirilməsinə, uçotun düzgün qurulmasına, ticarətin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının həcmünün artırılmasına şərait yaratdığını, nəticədə son 2 ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürüldüyünü diqqətə çatdırıb.

Kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərindən bəhs edən S.Mehdiyev bu sahədə aididyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlərdən söz açıb və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Forumda Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanın bütün istiqamətlər üzrə dayanıqlı inkişafın təmin olduğunu və iqtisadiyyatın bütün sahələrində, o cümlədən gömrük sahəsində uğurlu islahatların həyata keçirildiyini qeyd edib.

İ.Kərimov bildirdi ki, 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi və ixrac potensialı genişləniş, məşğulluq səviyyəsi yüksəlib, subsidiyalar artırılıb, aqrar sahəyə dövlət dəstəyi daha çox gücləndirilib ki, bu da fermerlərin rifah halının daha da yaxşılaşmasına səbəb olub.

"Yaşıl dəhliz"dən daimi istifadə hüququ qazanan fermerlərin əldə etdiyi üstünlüklərdən bəhs edən nazir bildirdi ki, ilk növbədə, aqrar sahə üzrə ölkəmizin ixrac potensialı artırılıb. Üstəlik, yeni sistemin tətbiqi ilə birlikdə kənd təsərrüfatı məhsullarının sər-

həddən sürətli keçidi təmin edilir, məhsullarımız xarici bazarlara keyfiyyətli, asan və tez çatdırılır. Bu işə öz növbəsində xarici bazarlarda həmin məhsulların rəqabətqabiliyyətliyi təmin edən mühüm amillərdəndir.

Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardan bəhs edib və islahatlar çərçivəsində gömrük sisteminə də uğurlu nəticələrin əldə olduğunu diqqətə çatdırıb.

"Yaşıl dəhliz" buraxılış sisteminin gömrük sisteminə tətbiq edilən islahatların uğurlu nümunələrindən biri olduğunu vurğulayan Q.Təhməzli bu sistemin könlü rəyət mədəniyyətinin formalaşması və qarşılıqlı etimad prinsiplərinin gücləndirilməsinə mühüm rolundan danışıb.

O, rəhbərlik etdiyi qurumun bir çox istiqamətlərdə Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini, gömrük orqanlarının effektiv dəstəyinin qida təhlükəsizliyinin təmin edilməsinə istiqamətləndirilmiş tədbirlərin mühüm töhfə verdiyini bildirdi.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı həyata keçirilən islahatların ölkəmizin dinamik inkişafını təmin etdiyini bildirdi və bu islahatların beynəlxalq təşkilatlar, o cümlədən ekspertlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Dünyada müxtəlif dövrlərdə həyata keçirilən islahatlar, uğurlu inkişaf modelləri ilə ölkəmizdə tətbiq edilən yeniliklər, müntəzəm idarəçilik məsələləri arasında müqayisələr apararaq V.Qasımlı Azərbaycanın inkişaf strategiyasının daim nümunə göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan İqtisadçılar İttifaqının prezidenti, akademik Ziyad Səmədzadə bütün

sahələrdə olduğu kimi, gömrük sisteminə də reallaşdırılan islahatların büdcə gəlirlərinin artmasına, ticarətin inkişafına şərait yaratdığını, nəticədə əhalinin rifah halının yüksəldiyini bildirdi.

Forumda çıxış edən BMT-nin Azərbaycanı rezident əlaqələndiricisi Qulam İshaqzadə, "BP Azerbaijan" şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Baxtiyar Aslanbəyli, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Azərbaycanın Amerika Ticarət Palatasının icraçı direktoru Nəvəvan Məmmədova və "Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası" İB-nin sədri Səkinə Babayeva gömrük sisteminə həyata keçirilən islahatların uğurlu icra edilməsindən, ticarətin asanlaşdırılmasından, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsindən bəhs edib.

Forum çərçivəsində idxal-ixrac əməliyyatlarının aparılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi və ümumilikdə könlü rəyət mədəniyyətinin nümayiş etdirilməsində fərqənlən şirkətlərə "Yaşıl dəhliz" sistemi çərçivəsində könlü rəyət mədəniyyətinə görə" mükafatı təqdim olub. Eyni zamanda, "Yaşıl dəhliz" buraxılış sisteminin istifadəsi üçün əldə edilən 500-cü xarici ticarət iştirakçısı, "Palid-2015" MMC və forumun keçirilməsində göstərilən dəstəyə görə BP şirkəti xüsusi mükafata layiq görülüb.

Sonda forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.



Bakı Dövlət Universiteti (BDU) ilə "AzerGold" QSC arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokol BDU-nun rektoru Elçin Babayev və "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalıdır.



İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev ölkədə qeyri-neft sənayesinin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət siyasətinin müsbət nəticələrindən danışıb. "AzerGold" ilə əməkdaşlıq əlaqələrinə toxunan rektor protokolu təhsil və elmi-texniki inkişafa dəstək vermək, eləcə də faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və onların əmələgəlmə şəraitlərinin proqnozlaşdırılması, modelləşdirilməsi sahələrində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə vermək məqsədilə imzalandığını bildirdi. Rektor əməkdaşlıq əlaqələrinin qurulmasını davamlı və dayanıqlı inkişafı təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsi istiqamətində vacib amil olduğunu qeyd edərək ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələnən tələbələrə əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olacaqlarını vurğulayıb.



"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyri-neft sənayesinin inkişafı ilə əlaqədar görülən işlərin iqtisadiyyatın diversifikasiyası üçün geniş imkanlar açdığını bildirdi. Qeyd edib ki, "AzerGold" dövlət başçısının sərəncamından irəli gələn tapşırıqlara əsasən qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə sahənin ümumi inkişafını təmin edir. Şirkətin qısa müddət ərzində qeyri-neft sektorunun ixracatçıları arasında ön sıralara çıxmasını vurğulayan Z.İbrahimov hər bir müəssisənin uğurluun idarəetmə ilə yanaşı, peşəkarlıq səviyyəsi yüksək olan kadrların səmərəli fəaliyyətindən də asılı olduğunu qeyd edib. Qurum tələbələrə öz bilik və bacarıqlarını artırmaq istiqamətində dəstək olur, təcrübələri üçün şərait ya-

radır. BDU-nun yalnız təhsil ocağı deyil, həm də məhsuldar aşdırıcılar və innovativ ideyalar üçün uğurlu bir platforma olduğunu deyən Z.İbrahimov bu platformadan elmi tədqiqatlar, kadr potensialının möhkəmlənməsi və dağ-mədən sənayesinin inkişafı üçün istifadə etmək niyyətini açıqlayıb.

BDU və "AzerGold" arasında imzalanmış protokolda birgə əməkdaşlıq sahələri kimi faydalı qazıntı yataqlarının əmələgəlmə şəraitlərinin araşdırılması və yerləşmə qanunauyğunluqlarının tədqiqi edilməsi, filiz nəzarətçisi və yerləşdirici strukturların aşkarlanması və modelləşdirilməsi, proqnozlaşdırma meyarlarının işlənilib hazırlanması, onların geoloji kəşfiyyat proseslərində tətbiqinin optimallaşdırılması və bu əsasında program təminatının hazırlanması kimi məsələlər nəzərdə tutulur. Birgə elmi-praktiki konfranslar və fikir mübadiləsi üçün işçi görüşlərinin təşkilatı, universitetin gənc mütəxəssislərinin və elmi-texniki personalının "AzerGold"un kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparması üçün lazımı şəraitin yaradılması kimi məsələlər də protokolda öz əksini tapıb.

"Azərbaycan"

# Bölgələrdə vətəndaşların qəbulu keçirilib

Dekabrın 20-də Ədliyyə naziri Fikrət Məmmədov Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Naftalan şəhərində, Goranboy və Tərtər rayonlarında yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərin bir qismi yerində həllini tapıb. Qaldırılan digər məsələlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Dekabrın 20-də Təhsil naziri Ceyhun Bayramov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edib. Qəbulda Xızı rayonunda və Sumqayıt şəhərində müvafiq məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerləşməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir Ceyhun Bayramov vətəndaşların müraciət və təkliflərini fərdi qaydada diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Dekabrın 20-də Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəhim Quluzadə Ucar və Kürdəmirdən olan vətəndaşlara, nazirin birinci müavini Əli Abdullayev isə Göyçayda sakinlərlə görüşüb.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlər əsasən işə qəbul, telefon çəkilişi, internet xidmətlərinin genişləndirilməsi, neqliyyat sahəsi ilə bağlı olub.

Vətəndaşların müraciətlərindən bir qismi yerində həll olunub, araşdırılması zəruri olan müraciətlər nəzarətə götürülüb və onları müraciət qanunvericiliyinin tələblərinə uyğun və operativ həll ilə nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydər deyir dekabrın 20-də Qusar şəhərində vətəndaşları qəbul edib.

Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətlərindən bir çoxu yerində həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınır və nəzarətə götürülür.

Həmin gün Fövqəladə Hallar Nazirinin müavini Rəfiq Mirzəyev Qubada, Etibar Mirzəyev isə Xaçmazda vətəndaşların müraciətlərini dinləyib.

Dekabrın 20-də Energetika naziri Pərviz Şahbazov Kürdəmir şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialının inzibati binasında vətəndaşları qəbul edib. Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Göyçayda, nazir müavini Elnur Soltanov isə Zərdab şəhərində vətəndaşlarla görüşüb.

Qəbul zamanı vətəndaşlar enerji təchizatı şəbəkəsinə qoşulma, texniki şərtin alınması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisinə görə yaranmış borc və cərimələr, sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatı, sayğaclaşdırma, enerji təchizatında yaranan fasilələr, təbii qaz təchizatı, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Ümumilikdə qəbulda Kürdəmir, Ucar, Göyçay, Zərdab və Ağsu rayonlarından gələn 25 vətəndaşın müraciəti baxılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri

Saleh Məmmədov dekabrın 20-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbulda Gəncə şəhəri, Göygöl və Samux rayonlarından olan 22-dən çox vətəndaşların müraciət və şikayətləri baxılıb. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpa və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinin baxılması üçün rahat və əlverişli şərait yaratılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Dekabrın 20-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Göyçay Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Araşdırılması tələb edilən müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Dekabrın 20-də İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Yevlaxda bu rayondan, Sahib Məmmədov isə Ağdaşda Ucar və Ağdaş rayonlarından olan sakinləri qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbula gələnlərin müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, əkin sahələrinin suvarılmasına kömək göstərilməsi, məktəb və uşaq bağçasının tikintisi, sosial və sair məsələlərlə bağlı olub.

Müraciətlər dinlənilib, bəziləri yerində həll olunub, digər məsələlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

AZƏRTAC

# Pambıq istehsalında tarixi nailiyyət

Prezident İlham Əliyevin bu sahəni şəxsi nəzarətinə götürməsi rekord nəticələrə səbəb olub

Əvvəli 1-ci sah.

Prezident dövlətin pambıqçılığın inkişafına intensiv müdaxiləsinin nəticələrini bir cümlə ilə belə dəyərləndirir: "Biz dövlət proqramı əsasında pambıqçılığı dörd il ərzində, demək olar ki, dirəltirdik və ən yüksək nəticələrə çatdıq".

Pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər ayrılıb, pambıqçılıq sahəsində zavodlar inşa edilmiş, sazlama işləri həyata keçirilib, Ucar rayonunda müasir texnologiya əsasında yeni pambıqçılıq zavodu inşa edilmiş. Son üç il ərzində 15 min 700 texnika alınmış, o cümlədən 400-dən çox pambıqçıya kombayn götürülmüşdür. Pambığın satılmasına qiyməti 2015-ci ildəki 41 qəpikdən 2018-ci ildə 65 qəpikə qaldırılıb, fermerlər hər hektara görə verilən güzəştin 10 manatdan 50 manata çatdırılıb. Gübrələr üçün güzəştli isə 100 manatdan 150 manata qaldırılıb.

Dövlət başçısı çıxışında dərin təhll apardı, pambıqçılığın inkişafında yol verilən qüsurlardan da yəm keçmədi. Bəzən müsbət nəticə verməyən, bəzən də vəziyyəti dəyişmək üçün təcili qəbul edilən qərarların mahiyyətini izah etdi. 2015-ci ildə 18 min hektardan 35 min ton pambığın yığılması, hər hektarın məhsuldarlığının 18,8 sentner olması yeni yanaşmanın və fərqli qaydaların tətbiq edilməsinə zərurətə çevirdi. 2016-cı ildə 51 min hektarda pambıq ekildi, 89 min ton pambıq tedarük edildi, hər hektarın məhsuldarlığı isə 17 sentner ətrafında qaldı. 2017-ci ildə pambıq əkin sahələri artırıldı, 136 min hektarda pambıq ekildi, 207 min ton məhsul götürüldü, amma təəssüf ki, hər hektarın məhsuldarlığı daha da aşağı - 15,2 sentnerə düşdü. Buna səbəb təcrübənin azlığı, bəzi torpaqların pambıqçılıq üçün yararlı olmaması idi. 2018-ci ildə əkin sahələri bir qədər azaldı, 132 min hektarda pambıq ekildi və daha çox məhsul götürüldü - 233 min ton. Hər hektarın da orta məhsuldarlığı bir qədər artaraq 17,6 sentnerə qaldı. Bu il qəbul edilən ən optimal qərar əsasında 100 min hektarda pambıq ekildi və 294 min ton məhsul götürüldü. Hektarın məhsuldarlığı 29,4 sentnerə çatdı. Beləliklə, Azərbaycan pambıqçılıq tarixi nailiyyəti imza atdı və ötən əsrin 80-ci illərinin rekordlarına yaxınlaşdı.

Müsavirədə yeni hədəflər təyin edildi. Yığımdan son məhsula qədər ələ bir fasiləsiz zəncir yaratmaq lazımdır ki, bu zəncirin hər bir linkində əlavə dəyər formalaşdırmaq mümkün olsun. Bu ilin doqquz ayında pambıqçılıq 111 milyon dollar gəlir gətirib, o cümlədən 87 milyon dollarlıq məhsul, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq qığı ixrac edildi. Əsas vəzifə pambıqçılıqda istehsal zəncirini tam qurulmasına nail olmaq, son məhsulu ixrac etməkdir. Beləliklə, pambıqçılığın inkişafı yüngül sənayenin yeni sahələrinin yaradılmasına və inkişafına təkan verəcək. Son illərdə Azərbaycanın bir neçə sahərində sənaye zonaları, sənaye parkları, o cümlədən Mingəçevir şəhərində yüngül sənaye parkı yaradılıb. Dövlət başçısı belə hesab edir ki, Mingəçevirdə işsizliyin

aradan qaldırılması üçün onun sənaye sahəni kimi inkişaf etdirilməsi vacibdir. Ümumiyyətlə, fabriklərin sayını artırmaq, pambığın son mərhələyədək emalına nail olmaq lazımdır.

O da məlumdur ki, ölkənin aqrar sektorunda aparılan islahatlar yalnız pambıqçılıqla yox, aqrar sektorun bütün sahələri üzrə elmi və müasir dünya təcrübəsinin tələbləri səviyyəsində aparılır. Unudulmuş ənənəvi sahələr sürətlə bərpa olunur və inkişaf etdirilir. Dövlət başçısının şəxsi təşəbbüsü sayəsində barma istehsalı 240 kiloqramdan builki 630 tona çatdırılıb, Şəki ipək kombinatında yüngül insan iş yerləri ilə təmin olundu. Fındıq bağlarının sahəsi 30 min hektardan təqribən 80 min hektara çatdırılıb, Azərbaycan fındıq istehsalı və ixracında dünyada üçüncü yeri qazanmışdır. Çeltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq da ənənəvi sahələr kimi inkişaf etdirilib. Üzümçülük tam tənəzzülə uğramışdı, üzüm bağlarına divan tutulmuş və demək olar ki, əksəriyyəti qırılmışdı. İndi bu sahə də yenidən bərpa edilir, yeni bağlar salınıb, şərəb zavodları tikilib, Azərbaycan şərəbi itirilmiş nüfuzunu bərpa edir.

Kənd təsərrüfatı sahəsində aparılan islahatlar, demək olar ki, inqilabi xarakter daşıyır. Müasir bəzəmə üsulları, innovativ texnologiyalardan istifadənin genişləndirilməsi müsbət nəticələrini verir.

Bahadır İMANQULİYEV, "Azərbaycan"

bişirilib, 207 min ton məhsul götürüldü, amma təəssüf ki, hər hektarın məhsuldarlığı daha da aşağı - 15,2 sentnerə düşdü. Buna səbəb təcrübənin azlığı, bəzi torpaqların pambıqçılıq üçün yararlı olmaması idi. 2018-ci ildə əkin sahələri bir qədər azaldı, 132 min hektarda pambıq ekildi və daha çox məhsul götürüldü - 233 min ton. Hər hektarın da orta məhsuldarlığı bir qədər artaraq 17,6 sentnerə qaldı. Bu il qəbul edilən ən optimal qərar əsasında 100 min hektarda pambıq ekildi və 294 min ton məhsul götürüldü. Hektarın məhsuldarlığı 29,4 sentnerə çatdı. Beləliklə, Azərbaycan pambıqçılıq tarixi nailiyyəti imza atdı və ötən əsrin 80-ci illərinin rekordlarına yaxınlaşdı.

Müsavirədə yeni hədəflər təyin edildi. Yığımdan son məhsula qədər ələ bir fasiləsiz zəncir yaratmaq lazımdır ki, bu zəncirin hər bir linkində əlavə dəyər formalaşdırmaq mümkün olsun. Bu ilin doqquz ayında pambıqçılıq 111 milyon dollar gəlir gətirib, o cümlədən 87 milyon dollarlıq məhsul, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq qığı ixrac edildi. Əsas vəzifə pambıqçılıqda istehsal zəncirini tam qurulmasına nail olmaq, son məhsulu ixrac etməkdir. Beləliklə, pambıqçılığın inkişafı yüngül sənayenin yeni sahələrinin yaradılmasına və inkişafına təkan verəcək. Son illərdə Azərbaycanın bir neçə sahərində sənaye zonaları, sənaye parkları, o cümlədən Mingəçevir şəhərində yüngül sənaye parkı yaradılıb. Dövlət başçısı belə hesab edir ki, Mingəçevirdə işsizliyin

aradan qaldırılması üçün onun sənaye sahəni kimi inkişaf etdirilməsi vacibdir. Ümumiyyətlə, fabriklərin sayını artırmaq, pambığın son mərhələyədək emalına nail olmaq lazımdır.

O da məlumdur ki, ölkənin aqrar sektorunda aparılan islahatlar yalnız pambıqçılıqla yox, aqrar sektorun bütün sahələri üzrə elmi və müasir dünya təcrübəsinin tələbləri səviyyəsində aparılır. Unudulmuş ənənəvi sahələr sürətlə bərpa olunur və inkişaf etdirilir. Dövlət başçısının şəxsi təşəbbüsü sayəsində barma istehsalı 240 kiloqramdan builki 630 tona çatdırılıb, Şəki ipək kombinatında yüngül insan iş yerləri ilə təmin olundu. Fındıq bağlarının sahəsi 30 min hektardan təqribən 80 min hektara çatdırılıb, Azərbaycan fındıq istehsalı və ixracında dünyada üçüncü yeri qazanmışdır. Çeltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq da ənənəvi sahələr kimi inkişaf etdirilib. Üzümçülük tam tənəzzülə uğramışdı, üzüm bağlarına divan tutulmuş və demək olar ki, əksəriyyəti qırılmışdı. İndi bu sahə də yenidən bərpa edilir, yeni bağlar salınıb, şərəb zavodları tikilib, Azərbaycan şərəbi itirilmiş nüfuzunu bərpa edir.

Kənd təsərrüfatı sahəsində aparılan islahatlar, demək olar ki, inqilabi xarakter daşıyır. Müasir bəzəmə üsulları, innovativ texnologiyalardan istifadənin genişləndirilməsi müsbət nəticələrini verir.

bişirilib, 207 min ton məhsul götürüldü, amma təəssüf ki, hər hektarın məhsuldarlığı daha da aşağı - 15,2 sentnerə düşdü. Buna səbəb təcrübənin azlığı, bəzi torpaqların pambıqçılıq üçün yararlı olmaması idi. 2018-ci ildə əkin sahələri bir qədər azaldı, 132 min hektarda pambıq ekildi və daha çox məhsul götürüldü - 233 min ton. Hər hektarın da orta məhsuldarlığı bir qədər artaraq 17,6 sentnerə qaldı. Bu il qəbul edilən ən optimal qərar əsasında 100 min hektarda pambıq ekildi və 294 min ton məhsul götürüldü. Hektarın məhsuldarlığı 29,4 sentnerə çatdı. Beləliklə, Azərbaycan pambıqçılıq tarixi nailiyyəti imza atdı və ötən əsrin 80-ci illərinin rekordlarına yaxınlaşdı.

Müsavirədə yeni hədəflər təyin edildi. Yığımdan son məhsula qədər ələ bir fasiləsiz zəncir yaratmaq lazımdır ki, bu zəncirin hər bir linkində əlavə dəyər formalaşdırmaq mümkün olsun. Bu ilin doqquz ayında pambıqçılıq 111 milyon dollar gəlir gətirib, o cümlədən 87 milyon dollarlıq məhsul, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq qığı ixrac edildi. Əsas vəzifə pambıqçılıqda istehsal zəncirini tam qurulmasına nail olmaq, son məhsulu ixrac etməkdir. Beləliklə, pambıqçılığın inkişafı yüngül sənayenin yeni sahələrinin yaradılmasına və inkişafına təkan verəcək. Son illərdə Azərbaycanın bir neçə sahərində sənaye zonaları, sənaye parkları, o cümlədən Mingəçevir şəhərində yüngül sənaye parkı yaradılıb. Dövlət başçısı belə hesab edir ki, Mingəçevirdə işsizliyin

aradan qaldırılması üçün onun sənaye sahəni kimi inkişaf etdirilməsi vacibdir. Ümumiyyətlə, fabriklərin sayını artırmaq, pambığın son mərhələyədək emalına nail olmaq lazımdır.

O da məlumdur ki, ölkənin aqrar sektorunda aparılan islahatlar yalnız pambıqçılıqla yox, aqrar sektorun bütün sahələri üzrə elmi və müasir dünya təcrübəsinin tələbləri səviyyəsində aparılır. Unudulmuş ənənəvi sahələr sürətlə bərpa olunur və inkişaf etdirilir. Dövlət başçısının şəxsi təşəbbüsü sayəsində barma istehsalı 240 kiloqramdan builki 630 tona çatdırılıb, Şəki ipək kombinatında yüngül insan iş yerləri ilə təmin olundu. Fındıq bağlarının sahəsi 30 min hektardan təqribən 80 min hektara çatdırılıb, Azərbaycan fındıq istehsalı və ixracında





23 dekabr bələdiyyə seçkiləri günüdür

Məntəqələr bələdiyyə seçkilərinə tam hazırdır

Əvvəlki 1-ci səh.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu məsələyə çox həssaslıqla yanaşılır. Bunu 107 sayılı Qazax Seçki Dairəsində olarkən bir daha yəqin etdik. Dairə seçki komissiyasının sədri Xəyyam Salahov dedi ki, bütün məntəqə seçkilərinə tam hazır vəziyyətdədir. Dekabrın 23-də 36 seçki məntəqəsi fəaliyyət göstərəcəkdir. Bu məntəqələrdə 45 min 306 seçici istədiyi namizədə səs verəcəkdir. Seçkilərin şəffaflığını təmin etmək üçün 10 məntəqədə veb-kamera quraşdırılmışdır.



Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə namizədlərin sayı xeyli çoxdur. Dairə üzrə 14 bələdiyyəyə 136 üzv seçilməlidir. Namizədlərin sayı isə 453-dür. Onlar

esasən Yeni Azərbaycan Partiyası, Böyük Qurtuluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Partiyası, Sosial Demokrat Partiyası və Sosial Rifah Partiyasıdır.

teqələrdə ilk dəfə səs verəcək gənclər müəyyən edilmiş, onlarla keçirilən görüşlərdə seçkilərin əhəmiyyəti barədə maraqlı diskussiyalar aparılmışdır.

Dairədə 100 yaşlı haqlı insanları da siyahısı tutulmuşdur. Yaşının çoxluğuna görə birinci yerdə 112 yaşlı Sayal Nəbiyeva dayanır. Söhbət zamanı Sayal nənə dedi ki, ömrümdə çox seçkilərdə iştirak etmişəm. Lakin müstəqil respublikamızda keçirilən seçkilər mənəndən ötrü əzizdir. Odur ki, 1993-cü ildən bəri keçirilən bütün seçkilərdə fəallıq göstərmişəm. Bilirəm ki, mənim səsım ölkəmizdə sabitliyi və əmin-amanlığa lazımdır. Odur ki, dekabrın 23-də məntəqəyə gəlib mən də səs verəcəyəm.

Sabir ƏLİYEV, "Azərbaycan"

Şəffalıq təmin edilib

Bələdiyyə seçkilərinə Masallı rayonunda da hazırlıq işləri başa çatdırılmışdır. Rayonda 70 sayılı şəhər və 71 sayılı kənd Dairə Seçki Komissiyaları fəaliyyət göstərir.

70 sayılı şəhər Seçki Dairəsi üzrə 11 bələdiyyəyə 117 nəfər üzv seçilməlidir. Qeyd alınan namizədlərin sayı isə 273 nəfərdir. Onların 148 nəfəri namizədliyini özü irəli sürmüş, qalanları YAP, AVP, BQP və Ümid Partiyaları tərəfindən göstərmişdir. Namizədlərə seçicilərlə görüşmək üçün hər cür şərait yaradılmış, qapalı və açıq yerlər ayrılmışdır. Məntəqələrin qarşısında qoyulmuş təşviqat lövhələri də bu baxımdan əhəmiyyətli rol oynayır. Seçkilərə kampaniyada fəal iştirak etmələri üçün bildirişlər çap edilmişdir. Dairənin 43 məntəqəsində 39 min 953 nəfər seçici səs verməlidir. Onların 466 nəfəri səsvermədə ilk dəfə iştirak edəcəkdir. On yaşlı seçici 100 yaşlı Güllü İbişovadır.



dində yerləşir. Burada 42 məntəqə üzrə 35 min 233 nəfər seçici var. Onların 636 nəfəri ilk dəfə səs verəcəkdir. On yaşlı seçici Qızılağac kəndinin sakini 101 yaşlı Ağanəbə Abbasovdur. 80 - 100 yaş arasında olan seçicilərin sayı isə 862 nəfərdir. Bu dairə üzrə 12 bələdiyyəyə 124 nəfər üzv seçilməlidir. Mandat almaq üçün isə 2 min 93 nəfərin namizədliyi irəli sürülmüşdür. Onların ekseri YAP, Sosial Rifah, Ana Vətən, Böyük Qurtuluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Birliyi, Demokratik İslahatlar, Azərbaycan naminə Alyans, Aydınlar Partiyalarının namizədləridir. 163 nəfər isə öz təşəbbüsü ilə namizədliyinə qeyd etmişdir. Dairə üzrə bildirişlərin hamısı seçicilərə paylanılıb. Məntəqələrdə 5 veb-kamera quraşdırılıb. 457

nəfər müşahidəçi qeydiyyatdan keçib. Hazırda təşviqat kampaniyası davam etdirir.

Dairənin 11 və 12 saylı məntəqələrdə də hazırlığın vəziyyəti ilə tanış oluq. Tam hazır vəziyyətə gətirilən 11 sayılı Bədəlan kənd seçki məntəqəsi üzrə seçicilərin sayı 972 nəfərdir. 12 sayılı Aşırlı kənd məntəqəsi üzrə 832 nəfər səs verəcək. 32 nəfəri səhhətli ilə bağlı ərizə ilə müraciət ediblər. Seçki günü onların səsvermədə iştirakını təmin etmək üçün məntəqə üzvü bir nəfər müşahidəçi ilə səsvermə qutusunu evlərinə aparacaqlar.

Seyran CAVADOV, "Azərbaycan"

Uzunömürlülər

Elə yaşayaq ki, sevənlərimiz çox olsun

Qəbələdə Bum kəndini uzunömürlülər diyarı adlandırırlar. Deyirlər ki, bu yerlərdə əsrə yaşlı olmaq adı hala çevrilib. Təkcə təbiiyyətə görə yox, halallığına urvatlı yaşadıqlarına görə bu adamlar ömrü qədərincə başa vururlar.

Bela adamların sayı çoxdur. Nurcahan nənə ilə görüşəndə bir daha inandım ki, adamları belə yaşayan bir-birinə istədikdir, doğmaları və yaşıqlarına nisbətən. Bu da bir ənənədir, nəsilə-nəslə ötürülür...

Nurcahan nənənin üz-gözündə dünyanın nuru, abır-həyası nəmənədir. Əlini günlük edib gözünün üstünə aparır. Üzümə xeyli baxandan sonra:

- Tanımadım, a bala, - dedi. - Amma bu qapını döyməyənsə, xoş gəlmisən, niyyətinizi söylə, gücünüz çatandan köməyimizi əsirgəmərik.

- Səndən yazmaq istəyirəm, ay nənə, - dedim.

- Mən neynəmişəm ki, a bala? "Kolkhoz dövründə tütün ekib-becərmişəm. Gücüm çatın əkin qulpundan yapışmışam, sonra da düz 8 il gözüm yul çəkib. Hiltərin ağırlığından dava başladı, kənddə başı papaqlı qaldı. Həyat yoldaşım Balabəy kənddə müəllim işləyirdi, işini yarımçıq qoyub müharibəyə yollandı. Gedəndə dedi ki, bilirim, sizə çətin olacaq, amma getməliyəm, getdi də.

Düz 8 il yolunu gözlədim. Ona sevinirəm ki, sağ-salamat qayıdıb gəldi. Bir yerdə yeddi övlad böyütdük - iki qız, beş oğul" - deyir Nurcahan nənə əlavə etdi...

O danışıqda çöhrəsinə dünyanın halallığı işığı çökürdü. Sözləri də yerində, qaydasında işləyirdi: "Ötən illər mənə çətinliyə dözmür öyrətdi. Zarafat deyil, nə kimi üç oğul itirdim. Dərdin sığnığını çox gördüm, ay oğul. Allah mənə o qədər dözmür verdi ki..."



Bu gün 18 nəvənin, 20 nəticənin nə-nəsiyəm. Tez-tez mənə baş çəkirlər, dərdimi yüngülləşdirmək üçün əllərindən gələni əsirgəmərlər. Bu qoca vaxtdan mənə darıxmağa, təklənməyə qoymurlar. Elə bil körpə uşaq kimi ovundururlar mənə. Onlardan zərər qədr də gileyim yoxdur..."

Nurcahan nənənin o qədər kövrək xatirələri var ki... Kövrələ-kövrələ dedi ki, müharibə vaxtı qara xəbərlərdən qorxurdum. Hər dəfə aldığım üçkürnc mektubları adam tapıb oxudana qədər dünyanı özabını keçirdim. Məni dözmür yadı, ay oğul!

Nurcahan Hacıyeva deyir ki, o çətin günlərdə bir-birimizə həyan olub, gündü-günə caladıq. Kəndin insanlarını ölmətimdən qoruyurdum. Bir-birinə sığınan danışıq kənd evləri bizə saray kimi görünürdü. Qıtlıq, qəhətlik nə qədər tüğyan etsə də, hər şeyi yola verirdik. Bu kəndin adamları yazı axşalarının nağil gecələrində sözün-söhbətin dadını-tamını çıxarırdılar. Nə yaxşı ki, o günləri birlikdə yaşaya bildik...

Bəşir ŞƏRİFLİ, "Azərbaycan"

Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının əməkdaşları Milli Qəhrəmanımızın anasını ziyarət ediblər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelisi polkovnik Elşən Rəhimov və köməkçisi polkovnik-leytenant Aydın Rəhimov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Milli Qəhrəman, əslən belaruslu mayor Anatoli Davidoviçin Slutsk şəhərində yaşayan anası Kima Davidoviçə Yeni il bayramı ərəfəsində ziyarət ediblər.



Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdikləri ki, Kima Davidoviçə Müdafiə nazirinin Yeni il təbriki çatdırılıb və qəhrəmanın anasının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğu xüsusi vurğulanıb. Milli Qəhrəmanımızın məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Hərbi attaşelik aparatının əməkdaşları K.Davidoviçin evində aparılan təmir işləri ilə tanış olub, çay süfrəsi arxasında Kima Davidoviçin səhhəti və problemləri ilə maraqlanıb, eləcə də şəhidin qəhrəmanlığı, gənclik və xidmət illərini xatırlayıblar. Vurğulanıb ki, Milli



Qəhrəmanın xatirəsi hər iki ölkədə daim ehtiramla yad olunur və bundan sonra da Azərbaycan xalqının qəlbində əbədi qalacaqdır. Qəhrəmanın anası oğlunun xatirəsinə göstərilən ehtiramı, eləcə də özüne yetirilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı səfirliyinə və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.

Daşnakların iç üzünü açılır

Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğurlar ifşa olunur

Ermənilərin Azərbaycan ərazilərində bir əsrdə dofələrlə təcavüzü beynəlxalq təşkilatlar tərəfindən son vaxtlar müxtəlif səviyyədə təsdiqlənmişdir. Bu, əlbəttə, ilk növbədə, Azərbaycan diplomatiasının, xüsusən dövlət başçısının yürütdüyü siyasətin məntiqi nəticəsidir.

Azərbaycan Prezidenti dəfələrlə beynəlxalq tribunallardan səsləndirmişdir ki, Ermənistanın yürütdüyü təcavüzkar siyasət nəinki ərazilərini işğal etdiyi Azərbaycana qarşı, hətta regionun təhlükəsizliyinin təmin olunmasına böyük təhdiddir. Azərbaycan ərazilərində ikinci bir Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcəyini bəyan edən dövlət başçısı onu da bildirmişdir ki, düşmənlər üzərinə hücum taktiki gedişlə olmalıdır. Bu, müharibənin qanunlarından ibarətdir. İlk növbədə Ermənistanın təcavüzkar siyasəti ifşa edilməlidir.

Həmin təbliğatın nəticəsi artıq özünü göstərməkdədir. 2019-cu il noyabrın 27-də Almaniyadan MDR televiziyasına efirə gəlmiş "Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğurlar" seriyalı sənədli filmin nümayişindən sonra, deyən, vəziyyət dəyişir: daşnakların iç üzünü açılır. Bununla da 30 il yaxındır Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiçəsinin əvvəlində beynəlxalq birlik tərəfindən yürüdülməli ikili siyasətə son qoyulacağına inam artmağa başlayıb. Həmin "film"də müştəkil cənabların "qanuni oğru" modelinin mahiyyəti və quruluşu barədə məlumat verilir.

Alman mətbuatının gündəmini zəbt edən FATIL əməliyyatı

Almaniyada və ümumiyyətlə, Avropada bu tip mafiyalı quruluşlara malik olan erməni cinayətkar dəstələrindən bəhs olunan filmə adlıqadın ölkədə həyata keçirilmiş FATIL əməliyyatı haqqında da məlumat diqqətə çatdırılır. Bu əməliyyat erməni mafiyasına qarşıdır. Almaniyadakı erməni mafiyasının İtaliyadakılara "biznes" (saxta pul əsginləri, narkotik maddələrin ticarəti) əlaqələrinə dair faktlar da təqdim olunur. Yaxın zamanlarda İspaniyada da erməni mafiyasına qarşı böyük əməliyyatın həyata keçiriləcəyi qeyd edilir. Veriliş-filmə erməni mafiyası klanlarında güclü iyerarxiyanın olduğunu və bu səbəklən qanunsuz miqrasiya yolu ilə daim gənşəndiyi vurğulanır.

MDR televiziyası və "Der Spiegel" jurnalının Almaniyada mövcud erməni mafiyasının fəaliyyətini birgə işıqlandırması heç də təsadüfi deyil. Ötən ilin noyabr ayında bu ilin sonuna kimi erməni mafiyasının ifşası hər iki alman mətbuatının, az qala, gündəmini zəbt edib.

Maraqlıdır ki, bu qədər ifşa olunmalarına baxmayaraq, dünya erməni lobbisi hələ də müəyyən dairələrə təsir göstərmək gücünə malikdir. Belə ki, Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair 7 noyabr 2018-ci ildə MDR televiziyasında efirə verilməli olan "Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğurlar" sənədli filmin nümayişi Ermənistanın bu ölkədəki səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq taxira salınıb. Yarım saatlıq sənədli filmin nümayişi üçün nəzərdə tutulmuş efir vaxtında isə mövzuya dair təxminən 7 dəqiqəlik reportaj yayımlanıb. Həmin reportajda Almaniyada erməni mafiyasının

fəaliyyətinə və bununla bağlı hüquq mühafizə orqanlarının araşdırmalarına dair məlumat verilir. Məsələyə dair MDR televiziyası və "Der Spiegel" jurnalının birgə jurnalist araşdırması diqqətə çatdırılır. Həmin araşdırmanın həmmüəlliflərindən biri, MDR televiziyasının müxbiri Aksel Hemmerlinglə müsahibədə qeyd edilir ki, Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə boyu səpələnib. Erməni cinayətkar qruplaşmalarına "avtoritarlar" rəhbərlik edir, onlar da öz növbəsində "qanuni oğurlar" a tabe olurlar. Avropol və İnterpol təşkilatlarına istinadən, erməni "qanuni oğurlar"ın sayının 670-900 nəfər olduğu vurğulanıb və üstelik o da əlavə edilir ki, onların ekseriyəti Almaniyadan kənar da yaşayırlar.

"Oğru doğruluğunu sübut edincə"

Almaniya və Avropada mövcud olan erməni mafiyasının İtaliyadakılara da işgüzar əlaqələrinə dair dəlillərin mövcudluğu maraqlı nüanslardandır. Təəssüf doğuran hal odur ki, Almaniyanın hüquq mühafizə orqanlarının müştəkil cinayətkarlığa mübarizə aparmaq üçün texniki imkanlarını və qanunvericilik bazasının zəif olduğu xəbər verilir.

Reportajda daha sonra erməni mafiyası haqqında hazırlanmış sənədli filmin efirə gəlməsinin bir neçə saat əvvəl məhkəmə qərarı ilə müvəqqəti taxira salındığı diqqətə çatdırılır. Məlum olanı budur ki, Ermənistan səfiri jurnalistlərin araşdırmasında öz əksini tapan məlumatların təkzib olunmasını tələb edib. Bu, MDR tərəfindən təmin edilmədikdən sonra isə məhkəmə qarşısında iddia qaldırılıb. İddiyanın araşdırılması və MDR-in məsələyə hüquqi cavab verməsi üçün vaxtın məhdud olması səbəbindən məhkəmə reportajın efirə gəlməsinin müvəqqəti olaraq dayandırılmasına dair qərar verilib. Reportajda qeyd olunur ki, sözügedən sənədli film hüquqi məsələlərə aydınlıq gətirildikdən sonra efirə gedəcək.

Almaniyada mətbuat azadlığı üçün mane ola biləcək iddialar, hətta AFR hökuməti ilə bağlı olan məsələlərə dair olsa belə, bir qayda olaraq məhkəmə tərəfindən təmin edilib. Bu baxımdan çoxları Ermənistan səfirinin qaldırdığı iddianın da tezliklə MDR televiziyasının xeyrinə həll ediləcəyi və sənədli filmin yaxın zamanlarda efirə verilməsi qənaətindədirlər.

Bundan əlavə, Ermənistan səfirinin hüquqi addımlara əl atması ictimaiyyətin diqqətini bir qədər də bu məsələyə yönəltmiş və Almaniyanın bütün aparıcı KİV-i mövzunu xüsusilə mətbuat azadlığı üçün jurnalist həmrəyliyi müstəvisində nəzarətə götürüblər.

Albert Valyerin erməni mafiyası ilə gizli əlaqələrinin aşkar izləri

Bu arada işğal olunmuş ərazilərimizə qanunsuz səfər etmiş Almaniyada Bundeştaqın deputatı Albert Valyerin də erməni mafiyası ilə əlaqələri üzə çıxıb.

Belə ki, araşdırmada adı hallanan şəxslərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Bundeştaqın deputatı və erməni lobbisi təşkilatı olan Almaniyada-Ermənistan Forumunun təsisçisi Albert Valyerdir. Bu həmin Valyerdir ki, Almaniyada Kansleri Merkelin ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibinə daxil olmağa çalışırdı. Azərbaycan tərəfindən isə onun ölkəmizə səfərinə icazə verilmədi. Hazırda həmin şəxsin adı Almaniyada həbs olunan erməni mafiyası ilə əlaqələrdə hallanır. Ümumiyyətlə, Azərbayca-

nın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Almaniyada vətəndaşlarının erməni mafiyası ilə əlaqələri xüsusi xidmət orqanları tərəfindən köklü araşdırılmaldır.

Məqalədə o da bildirilir ki, 2014-cü ildə Türinqen federal torpağının Erfurt şəhərindəki kəzaların birində erməni cinayətkar dəstələr arasında atışma baş verib və bir nəfər yaralanıb. 2017-ci ildə cinayətin iştirakçılarından biri həbs edilib, digər dörd nəfəri isə şərti azadlığa buraxılıb. Hadisənin motivlərinin hüquq mühafizə orqanları tərəfindən araşdırılması nəticəsində Almaniya erməni cinayətkar klanların mövcudluğu və onlar arasında mübarizənin getdiyi üzə çıxarılib. Həmin atışmadan sonra Türinqen federal torpağında avtomobillərin və bir restoranın qəsdən yandırılması da qeydə alınıb. Erfurtda erməniyə məxsus restorana 15 nəfərlik dəstənin hücumunu da buna əlavə etmək yerinə düşərdi. Qöttingen şəhərində və Aysfeld rayonunda isə ermənilərin arasında baş verən kütləvi əlbəyaxa davalar da yəqin ki, istintaq materiallarında öz əksini tapacaqdır.

Erfurtdakı atışmadan sonra Almaniya Federal Kriminal İdarəsi və 6 federal torpağın kriminal idarələrindən ibarət yarılmış təhqiqat qrupu "qanuni oğurlara qarşı mübarizə" (FATIL) kod adlı illərə davam edən əməliyyat həyata keçirib. Bu, Almaniya tarixində müştəkil cinayətkarlığa mübarizədə ən böyük əməliyyatlardan hesab olunur.

Daşnaklarla AfD-çiləri birləşdirən ortaq maraqlar

Mətbuatdan da məlum olduğu kimi, 2017-ci ildən başlayaraq Almaniyanın Baden-Vürttemberg, Türinqen, Meklenburq-Forpommern və Brandenburg federal torpaqlarının landtaqları, eləcə də Bundeştaqın və Avropa Parlamentinin AfD-çi deputatlarının bəziləri Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə dəfələrlə qanunsuz səfər edib. Bu barədə haqlı olaraq, hətta öz ölkələrinin rəsmiləri tərəfindən də qınaq obyektinə çevriliblər. Bu, az imiş kimi, Bundeştaqın AfD fraksiyasının nümayəndələri ötən il də işğal altında olan ərazilərimizdə yarılmış qanunsuz rejimin "parlament deputatları"nın Almaniyaya səfərlərini təşkil etmiş və orada görüşmüşdülər. Hətta almaniyalı həmkarları Dağlıq Qarabağın qanunsuz rejiminin təmsilçilərini Brandenburg federal torpağının Landtaqına bu il sentyabrın 1-də keçirilmiş seçkilərə dəvət etməkdən belə çəkinməmişdir. Erməni mətbuatı isə bu "faktı" "Artsax" nümayəndələrinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı kimi təqdim etmişdi.

Çox güman ki, Almaniyadan işğal altında olan torpaqlarımıza qanunsuz səfərlərin sayının artması səbəbsiz deyil. Sən demə, əsas məsələlərdən biri Ermənistanın bu ölkənin radikal sağçı Almaniyaya üçün Alternativ (AFD) partiyası ilə fəal əməkdaşlıq etməsidir.

Maraqlı məqam həm də budur ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan alman KİV-i belə Ermənistan-AFD əməkdaşlığına tənqid mövqədən yanaşmış, o cümlədən AfD-çilərin qanunsuz səfərləri barədə Azərbaycanın maraqlarına xidmət edən xəbərlər yaymışlar. Əlbəttə, AfD-çilərin beynəlxalq hüquqa hörmətsizlik etməsi, başqa ölkələrin qanunlarını pozması və onların ərazi bütövlüyünü rüfəhə altına alması alman mətbuatı tərəfindən heç də təsadüfi yərə heveslə qabardılmır və tənqid olunmur.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"





## Ermenistanın qəsbkarlıq siyasəti yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb

2019-cu il dekabrın 23-də ölkəmizdə 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsi və Azərbaycan vətəndaşlarının öz seçki hüququnu ifadə etməsi üçün bütün şərait yaradılıb.

Artıq 20 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlardan başqa, respublikamızın hər bir rayon, qəsəbə və kəndlərində bələdiyyə ins-

titutları fəaliyyət göstərir. Ermənistanın işğalçı siyasəti məcburi köçkün düşmüş yüz minlərlə insanı bu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan bələdiyyə orqanlarına seçmək və seçilmək hüququndan məhrum edib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatında öz əksini tapıb.

Bəyanatda deyilir ki, Ermənistanın qəsbkarlıq siyasəti bütün fundamental hüquq və azadlıqlarımızın pozulması ilə bərabər yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb. Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə son qoyulmaqla təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmaq, dağıdılmış yurdlarını bərpa etmək və abadlaşdırmaq arzusu-

sundadırlar: "Biz əminliklə bildiririk ki, işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar öz yurdlarına qayıdıqdan sonra orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirəcəkləri quruculuq işləri ilə bələdiyyə orqanlarının fəaliyyətinə töhfə verəcəklər. O zaman öz yurdumuzda formalaşdırılacaq yerli özünüidarəetmə orqanlarından təkə biz deyil, həm də erməni icması faydalanacaq".

## Azərbaycanın dövlət sərhədini pozaraq Rusiyaya keçmək istəyən Əlcəzair vətəndaşı saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi tədbirlərini uğurla davam etdirir.

Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Bilasuvay rayonunun Yuxarı Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən namolun şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub. Sərhəd naryadı tərəfindən "Dayan" əmri

verilərək sərhəd pozucusu saxlanılıb. İlk araşdırma zamanı onun Cəlilabad rayon sakini 1973-cü il təvəllüdü İbrahimov Zahid Eldar olduğu məlum olub. Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl serti azadlığa buraxılması müəyyən edilib.

Dekabrın 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində

Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozulması aşkarlanıb. Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Gözəlmüş tədbirlər nəticəsində Əlcəzair Respublikasının vətəndaşı 1987-ci il təvəllüdü Lahlah Djamal Qusar rayonunun Samur çay yatağında sərhəd pozucusu qismində saxlanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

"Azərbaycan"

## ABŞ Senatı ölkədə şatdaunun qarşısını ala bildi

ABŞ Senatı 2020-ci il büdcəsini qəbul etmişdir. Onun həcmi 1,4 trilyon dollar təşkil edir. Bundan əvvəl büdcə layihəsini Nümayəndələr Palatası qəbul etmişdi. Beləliklə, ABŞ növbəti şatdaundan - hökumət müəssisələrinin işinin dayandırılmasından yaxasını qurtarmışdır.

Ekspertlər qeyd edirlər ki, Prezident Donald Tramp'ın impiment məsələsində demokratlarla respublikaçılar arasında artan fikir ayrılıqlarına baxmayaraq, hər iki partiyanın nümayəndələri yeni büdcənin tərtibi üzərində işləmişlər. Sənədə müdafiə xərclərinin 22 milyard dollar artması əksini tapmışdır. Meksika ilə sərhəddə divarın inşasına xərclər də planlaşdırılmışdır. Ötən il büdcə ətrafında mübahisələr ABŞ-da çoxlu sayda federal müəssisələrin 5 həftəlik maliyyə blokadasına səbəb olmuşdu. Bu, ölkə tarixində ən uzunmüddətli şatdaun idi. 800 minə yaxın dövlət qulluqçusu əməkhaqqı almırdı. Şatdaun hökumətə işləyən çoxsaylı özəl şirkətlərdən də yan keçməmişdi.



## "Sarı jiletlər"ə qarşı zorakılıq edən polislər cəzalandırıldı

Fransada "sarı jiletlər"in aksiyaları dağıdılarkən ifrat gücdən istifadə etmiş polis əməkdaşları barədə ilk hökmlər çıxarılmışdır. Paris məhkəməsi iki polisi şərti olaraq azadlıqdan məhrum etmişdir. Onlardan biri mayın 1-də nümayişçiyə şillə vurmuş, digəri isə etiraz aksiyasının iştirakçlarına daş atmışdır. Birinci polis şərti olaraq 4 ay, ikinci isə şərti olaraq 2 ay müddətinə azadlıqdan məhrum edilmişdir.



təxminən 1800 əməkdaş yaralanmışdır. Mitingçilər əvvəlcə benzinin qiymətinin artmasına səbəb ola-cıq vergi təbiiqinə etirazlarını bildirmiş və minimal əməkhaqqını artırmayı tələb etmişdilər. Hökumət yana-cıq vergisinin artma-sına moratorium qo-yisə etiraz aksiyasının iştirakçlarına daş atmışdır. Bundan sonra nümayişçilər ümumi-likdə hökumətin islahatlarına və Prezi-dent Emmanuel Makrona etiraz etməyə başlamışlar. Dövlət başçısı orta təbəqə üçün vergiləri azaltmağı və referendumları keçirilməsini asanlaşdırmağı vəd etmişdir.

## İdlib yenidən bombalandı

Suriyanın şimal-qərbində, gərginliyin azaldılması zonasında yerləşən İdlib yayışıq məntəqələri bombardmanla məruz qalmışdır. Nəticədə 13 dinc sakin həlak olmuş, azı 40 nəfər yaralanmışdır. Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Məlumatla görə, Mərrə ən-Numan, Cərcəz, Deyr Sünbül, Frikiyə, Sərcə, Bzabor, Binin, Hantutin, Naciya, Kiniddə, Qədəfə, Təl-Mənnis, Əbu-Məkki, Tux və Rəbiyə rayonları atəşə tutulmuşdur. Suriya müxalifətindən bildirmişlər ki, Mərrə ən-Numan, Səragbi, Məərşurin, Xan əs-Sünbül, Deyr Qərbi, Səmkə və Mərdixə zərbələri Rusiya aviasiyası endirmişdir.

## Dünyada siqaret çəkənlərin sayı azalır

Dünyada ilk dəfə tütün istifadəçilərinin sayı azalmağa başlamışdır. Bu tendensiyanı Dünya Səhiyyə Təşkilatı (DST) qeyd etmişdir.

Təşkilatın "BMT xəbərləri" saytında dərc edilmiş hesabatından məlum olur ki, dünyada siqaret çəkənlərin ümumi sayı təxminən 60 milyon nəfər azalmışdır: 2000-ci ildə 1,397 milyardan 2018-ci ildə 1,337 milyardadək.

Eyni zamanda kişilər arasında tütün istifadəçilərinin sayının artması dayanmışdır. Ekspertlərin proqnozlarına əsasən, 2020-ci ildə ötən ilin göstəriciləri ilə müqayisədə siqaret çəkən kişilərin sayı 1 milyon nəfər azalıb, 1,091 milyard nəfər təşkil edəcək. 2025-ci ildə isə azalma 5 milyon təşkil edib 1,087 milyarda çatacaq.

Hesabatda qeyd olunur ki, ən çox siqaret Cənub-Şərqi Asiyada kəkillir - 15 yaşdan yuxarı əhəlinin təxminən 45 faizi. Avropada isə bütün əhəlinin 26 faizi tütündən istifadə edir.

## "Boko Haram" Çadda 14 dinc sakini qətlə yetirdi

Çadda "Boko Haram" terrorçu təşkilatının üzvləri kəndlərin birinə hücum etmiş, nəticədə 14 mülki şəxs həlak olmuş, 5 nəfər yaralanmışdır. 13 nəfərin itkin düşdüyü bildirilir.

Yerli və Fransa mətbuatının məlumatına görə, hadisə Kaiqa şəhərinin yaxınlığında yerləşən baliqçı kəndində baş vermişdir. Regional qubernatorlardan biri İmouyia Souabebe bildirmişdir ki, "Boko Haram"ın üzvləri kəndə kiçik qruplar şəklində hücum etmişdilər.


"Boko Haram" Nigeriyada 2000-ci ildən bəri fəaliyyət göstərir. 2009-cu ildən başlayaraq kütləvi qətlər və terror aktları nəticəsində 20 min nəfərdən çox adam həlak olmuşdur. "Boko Haram" 2015-ci ildən bu günədək Nigeriya ilə qonşu ölkələrdə - Kamerunda, Çadda və Nigerdə də hücumlar həyata keçirir. Terrorçu təşkilatın Çad gölü hövzəsində həyata keçirdiyi hücumları nəticəsində azı 2 min nəfər həlak olmuşdur.

## İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - dekabrın 21-22-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5°, gündüz 7-12° isti olacaq.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çişkin olacaq. Havanın temperaturunun gecə 5-8°, gündüz 8-12°, dağlarda gecə 0-3°, gündüz 5-8° isti olacağı proqnozlaşdırılır. Qazax-Gəncə zonasında hava əsasən



yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti olacağı bildirilir.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3-7°, gündüz 9-14° isti olacağı ehtimal edilir.

Naçıxvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 2-8° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 7-12° isti olacağı ehtimalı var.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 10-13° isti olacağı gözlənilir.

"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti daim lotereya həvəskarlarını yeni layihələri ilə sevindirir. Bunlardan xüsusi olaraq ani lotereyaları qeyd etmək lazımdır. Cəmiyyət tərəfindən təşkil olunan ani lotereyalar artıq bir ənənəyə çevrilmiş və lotereya həvəskarları arasında xüsusi maraq və rəğbət qazanmışdır. "Azərlotereya" ASC-nin son layihələrindən olan "Meqa Super 5" ani lotereyası 2020-ci ilin yanvar ayından etibarən lotereya həvəskarlarının ixtiyarına verilecekdir. "Meqa Super 5" ani lotereyasının şərtləri və oynanılma qaydası haqqında məlumatı Sizə təqdim edirik.

"Meqa Super 5" ani lotereya biletinin qiyməti 1 (bir) manat, ümumi tiraj isə 5 milyon ədəd təşkil edir. Lotereyanın uduş fondunun oy-

## Yeni "Meqa Super 5" ani lotereyası

nanılma qaydası: lotereya biletinin üzərində 7 (yeddi) üstüörtülü oyun xanalarının (Oyun 1, Oyun 2, Oyun 3, Oyun 4, Oyun 5, Oyun 6, Oyun 7) və 1 (bir) ədəd "Super Bonus" xanasının qurucuyu səhni pozmaq lazımdır. "Oyun 1"-dən "Oyun 7"-dək olan oyun xanalarının qurucuyu səhni pozduqda altında 5 (beş) rəqəmi əks olunduğu halda bilet uduşlu sayılır və bilet həmin oyun xanasının altında qeyd olunan məbləği qazanmış olur. Lotereya biletində 5 (beş) rəqəmi bir neçə oyun xanasında əks olunduğu halda uduşlar cəmlənir. "Super Bonus" xanası, oyun xanasında uduşan məbləği dəfələrlə artırmaq şansı verir (x1, x2, x3, x5). Toplam uduş, oyun xanasında (xanalarında) qeyd olunmuş uduş məbləğinin "Super Bonus" xanasında qeyd olunmuş rə-

qəmə vurulması ilə müəyyən olunur. Örtülü xanaların hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.

"Meqa Super 5" ani lotereyasında çoxsaylı pul mükafatları lotereya iştirakçılarının yolunu gözləyir. Həmçinin "Meqa Super 5" ani lotereyasında 70 ədəd 1000 manat, 20 ədəd 5000 manat, 10 ədəd 10 000, 5 ədəd 20 000 manat və 1 ədəd 50 000 manat pul mükafatı şanslı qalibini gözləyir.

Azərbaycan Respublikasının ərazisində "Azərlotereya" ASC-nin təşkil etdiyi lotereyalarda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilərlər.

"Azərlotereya" ASC hər bir lotereya iştirakçısına uğurlar arzulayır.

Lotereya biletlərini əldə edin, şanslı lotereya iştirakçısına çevrilin və qalib olun!

**Sizin "Azərlotereya"**

## B İ L D İ R İ Ş

"Bakı Metropoliteni" QSC tərəfindən 12.12.2019-cu il tarixdə keçirilmiş müxtəlif növ şüşələrin açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə "LEADING SUPPLY SOLUTIONS" MMC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə 19.12.2019-cu il tarixdə ƏDV daxil 76 233,90 (yetmiş altı min iki yüz otuz üç manat 90 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

**Tender komissiyası**

## B İ L D İ R İ Ş

"Bakı Metropoliteni" QSC tərəfindən 16.12.2019-cu il tarixdə keçirilmiş məişət və sənaye tipli elektrik avadanlıqların açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə "ULTRATEK" MMC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə 19.12.2019-cu il tarixdə ƏDV daxil 160834,00 (yüz altmış min səkkiz yüz otuz dörd manat 00 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

**Tender komissiyası**

## B İ L D İ R İ Ş

"Bakı Metropoliteni" QSC tərəfindən 20.12.2019-cu il tarixdə keçirilməsi nəzərdə tutulan "Elkon-180" və "Elkon-60" tipli beton qarışdırıcı qurğu üçün ehtiyat hissələrinin satın alınması" üzrə iddiaçıların sayı 3(üç)-dən az olduğuna görə tender baş tutmamış hesab olunmuş və davamından imtina edilmişdir.

**Tender komissiyası**

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti **539-49-20**

## ALLAH RƏHMƏT ELƏSİN!

<p>Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayevə əzizi</p> <p><b>QƏNİRƏ XANIMIN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə əzizi</p> <p><b>MAARİF İSMAYİLOVUN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəfiqə Müfid-Zadəyə əmisi Azərbaycan Respublikasının Xalq rəssamı</p> <p><b>CƏMİL MÜƏLLİMİN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi "Əmək və Əhalinin Sosial Müdafiəsi" naziri Sahil Babayevə əzizi</p> <p><b>MAARİF İSMAYİLOVUN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi "Əmək və Əhalinin Sosial Müdafiəsi" naziri Sahil Babayevə əzizi</p> <p><b>MAARİF İSMAYİLOVUN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayevə əzizi</p> <p><b>QƏNİRƏ XANIMIN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclis üzvləri və aparatı işçiləri Azərbaycan Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Rəfiqə Müfid-Zadəyə əmisi Azərbaycan Respublikasının Xalq rəssamı, professor</p> <p><b>CƏMİL MÜFİDZADƏNİN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Lənkəran Ağır Cinayətlər Məhkəməsinin kollektivi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru Müşfiq Rəhimovə əzizi</p> <p><b>YADULLA XƏLİLOVUN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>"Azərənəri" ASC-nin prezidenti Baba Rəzayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayevə əzizi</p> <p><b>QƏNİRƏ XANIMIN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayevə əzizi</p> <p><b>QƏNİRƏ CƏFƏROVANIN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi "Əmək və Əhalinin Sosial Müdafiəsi" naziri Sahil Babayevə əzizi</p> <p><b>MAARİF İSMAYİLOVUN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p> <p>Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayevə əzizi</p> <p><b>QƏNİRƏ CƏFƏROVANIN</b></p> <p>vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.</p>
--	--	---

<p><b>BAŞ REDAKTOR</b></p> <p><b>Bəxtiyar SADIQOV</b></p>	<p><b>Ünvan</b></p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p><b>e-mail:</b></p> <p>secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p><b>Telefonlar</b></p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanaitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühasibatlıq - 539-59-33</p>	<p><b>Qeydiyyat nömrəsi 1</b></p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmişdir.</p> <p>"Azərbaycan" nəşriyyatında çap edilmişdir</p> <p>Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p><b>Gündəlik qəzet</b></p> <p><b>Tiraj 8896</b></p> <p><b>Sifariş 4260</b></p> <p><b>Qiyməti 40 qəpik</b></p>
---	---	---	--	---